



## [?Azərbaycanda rzaq thlksizliyinin vziyyti necdir](#)

Azərbaycanda rzaq idxal artmaqdadır. Dvlit Gmrk Komitsinin (DGK) tqdim etdiyi mlumatlara gr 2023-c ilin birinci yarmilliyind lky 1 milyard 58 milyon 429 min dollar dyrind yeyinti mhsullar idxal edilib

arannews.com:parstoday-Bu da 2022-ci ilin anoloji dövrü il müqayisd 1 milyon 483 min dollar &cedil;oxdur.

Aqrar sah &uuml;zr m&uuml;txssis Vahid Mhrrmli Azərbaycanın sasn &uuml;z&uuml;n&uuml;n rzaq budasına tibatn &uuml;dy bilmdiyini bildirib:

"&cedil;&uuml;rk olmadan dey bilmirik ki, rzaq thl&uuml;ksizliyimizi tmin edirik. Artq 1 aydan &cedil;oxdur taxl bi&cedil;imi davam ets d, istehsal haqda mlumat a&cedil;qlanmr. G&uuml;r&uuml;n&uuml;r yen istehsalda azalma olduundan rqlmri gizltmy &cedil;alrlar. Onsuz da n vaxtsa a&cedil;qlanacaq. Amma zamannda a&cedil;qlansa, thlil aparb h&uuml;kumt problemin hlli y&uuml;n&uuml;nd tklifrimizi verrdik&rdquo;.

V. Mhrrmli son vaxtlar heyvandarlıq mhsulların idxalın da artın vurulayb:

"t, s&uuml;d idxal artr. ri heyvanların idxalında ciddi artm var. Bu, o demkdir ki, y&uuml;ksk kolorili mhsullar istehsal ed bilmdiyimiz &uuml;&cedil;&uuml;n idxaldan aslıq var. gr yerli istehsal hesabna t v s&uuml;d&uuml; tmin ed bilmsk, &uuml;lkdn valyuta daha &cedil;ox &cedil;xacaq. &cedil;&uuml;nki t-s&uuml;d bahal mhsuldur".

Onun demsin g&uuml;r, bitki yalarna olan tibatn xammala olan ehtiyacın 10 faizini daxili istehsal hesabna &uuml;dy bilirlr.

"kr olan tibatn xammala ehtiyacın 5 faizini &uuml;dyirik. Bunlar sas rzaq mhsulardır ki, idxaldan aslıq v getdikc d artr. Demli, Azərbaycan yaxn zamanlarda rzaq thl&uuml;ksizliyini tmin ed bilmyck".

Onun s&uuml;zlrin g&uuml;r, m&uuml;vcud gediata qarşn istehsaln artm hesabna almaqla m&uuml;mk&uuml;nd&uuml;r. O deyib ki, &uuml;lknin torpaq, iqlim raiti v su resurslar var:

"Smrli istifad olunarsa, budaya, t, s&uuml;d, bitki yalarna v kr olan ehtiyacmz tam &uuml;dy bilirik. &cedil;&uuml;nki ehtiyacdən 5 df artq resursumuz var. &uuml;tn il &uuml;lkdn yeyinti mhsulların idxal &uuml;&cedil;&uuml;n 2 milyard 363 milyon dollar vsait &cedil;xb. Bilirsiniz, aqrar siyasti aparın pekarlar olmaldr ki, onlar bu sahni inkiaf etdir bilsinlr", - Aqrar sah &uuml;zr m&uuml;txssis Vahid Mhrrmli deyib.